

## Enerji infrastrukturunu kompleksinin institusional sisteminin nəzəri-təcrübi aspektləri

N.E. Hacizade  
Azərbaycan Standartlaşdırma İnstitutu

e-mail: hajizadeh@mail.ru

**Acar sözlər:** neft-qaz resursları, enerji infrastruktur, yanacaq-enerji kompleksi, elektroenergetika.

DOI.10.37474/0365-8554/2021-8-48-54

Теоретические и практические аспекты институциональной системы энергетического инфраструктурного комплекса

Н.Э. Гаджизаде  
Азербайджанский институт стандартизации

**Ключевые слова:** нефтегазовые ресурсы, энергетическая инфраструктура, топливо-энергетический комплекс, электроэнергетика.

Проблемы энергетической инфраструктуры вошли в новый круг концептуальных разработок в экономической науке. В ее основе лежат такие многогранные взаимосвязанные понятия как нефтегазовая промышленность, топливо-энергетический комплекс, энергетическая система, кластерная сеть. Современные глобальные вызовы, технологический прогресс, развитие человеческого капитала обосновывают необходимость совершенствования терминологического аппарата в данном направлении. Исходя из этого, в статье на основе проведенного анализа и оценки представлена новая proactive модель, характеризующая институциональную систему энергетической инфраструктуры.

Theoretical and practical aspects of institutional system of energy Infrastructure complex

N.E. Hajizadeh  
Azerbaijan Institute for Standardization

**Keywords:** oil-gas resources, energy infrastructure, fuel-energy complex, power.

The issues of energy infrastructure entered a new round of conceptual developments in the economy. Its basis lies in such multidimensional interrelated concepts as oil-gas industry, fuel-energy complex, energy system and cluster network. Modern global challenges, technological advance, development of human capital justify the necessity of vocabulary improvement in this direction. In this review, based on carried out analysis and estimation, the paper presents a new proactive model characterizing institutional system of energy infrastructure.

olmaz. Bundan irəli gələrək, məqalədə artan qlobalşma çağırışları, texnoloji irəliyişlər, insan kapitalının inkişafı kontekstində enerji infrastrukturunu kompleksini əhatə edən tədqiqat materialları təhlil olunur və hər bir termin üzrə ümumiləşdirilmiş yeni model anlayışlar əsaslandırılır.

**İqtisadiyyatın infrastruktur sisteminin nəzəri-metodoloji təyinatları**

Enerji sektorunun infrastruktur kompleksi haqqında elmi təhlili mülahizələr yürüdürkən əlavədən olaraq "infrastruktur" və "infrastruktur kompleksi" anlayışının nəzəri-metodoloji çevirən elmi şərh verilməlidir.

İnfrastruktur anlayışı haqqında ensiklopediyalarda, iqtisadi və texniki ədəbiyyatlarda çoxsaylı tarif və açıqlamalar mövcuddur. Müxtəlifiyyət baxmayaraq, burada osas xətlər bir arteriyada birləşir və, mahiyətə müasir iqtisadiyyatın dənəcində də eyni məmənən dəyər. Förgülilərlə işa baxış bucaqları və struktur təsərifatlındırılmışları ilə bağlıdır [1, 2].

Etimoloji baxımdan "infrastruktur" latın mənşə sözünün birləşməndən formalşmışdır. Filolog torcumadı bu ali – *infra* və qurulüş, vəziyyət – *struktur* söz birləşməsini etibarla edir. Sistemin işləməsi üçün əsas yaradın və bir-birinə bağlı xidmət strukturları və ya obyektlər kompleksi anlamlı verir. Çox istifadə olunan mənəvə, infrastruktur cəmiyyətin və hər hansı bir sahənin fəaliyyətini təmin edən müəssisə, qurum, idarəetmə sistemi, rəbitən və s. məcmusu kimi şəhərin tapır [2].

İngilis dilindən infrastruktur (*infrastructure*) terminin yaranması 1920-1928-ci illərə təsadüf edir. Ondan öncə hərbi sferada silahlı qüvvələrin fəaliyyətinə təmin edən qurğular kompleksi monasınıda istifadə edilmişdir. Bundan sonra, 1951-ci ildə "infrastruktur" termini NATO-nun hərbi leksikonda geniş dövrüyyəyə daxil olmuşdur. Burada infrastruktur adı altında silahlı qüvvələrin fəaliyyətinə təmin etmək üçün lazım olan obyektlər və qurğular - mənzil-qərargahlar, boru kəmərləri, aerodromlar, döyüş sursat anbarları, texniki xidmət bazaları, informasiya və signal sistemləri nəzərdə tutulmuşdur [3].

İnfrastruktur iqtisadiyyatın müstəqil bir elementi kimi meydana çıxmışdır. İctimai əmək bölgüsünün dərinləşməsi, istehsal və təsərrüfat fəaliyyətinin ixtisaslaşması və əmək istehsalının inkişafı ilə əlaqədar proseslərə bağlı olmuşdur. İqtisadiyyatın klassiklərinin əsaslarından təhlil etdiğinde infrastruktur nəzəriyyəsi sahəsində davamlı bir tədqiqat tarixinin olduğunu görürük. Maddi nemətlərin istehsalını təmin etmək üçün zəruri şərt kimi

infrastruktur haqqında ilk fikirlər hələ XVIII əsrin sonları XIX əsrin əvvəllərində klassik siyasi iqtisad məktəbinin görkəmlisi nümayəndələri Adam Smith və David Ricardo və səslərində öz əksini tapmışdır.

Iqtisadi elmində ayrıca bir anlayış kimi konkret olaraq "infrastruktur" termininin dövrüyyəyə çıxışını 1955-ci ildə Avstriya iqtisadiçi P.N.Rozeyn-Şteyn-Rodan adı ilə bağlayırlar. O, infrastruktur iqtisadiyyatın osas sahələrində özəl sahibkarlığın əlavədən olaraq "infrastruktur" və "infrastruktur kompleksi" anlayışının nəzəri-metodoloji çevirən elmi şərh verilməlidir.

İnfrastruktur anlayışı haqqında ensiklopediyalarda, iqtisadi və texniki ədəbiyyatlarda çoxsaylı tarif və açıqlamalar mövcuddur. Müxtəlifiyyət baxmayaraq, burada osas xətlər bir arteriyada birləşir və, mahiyətə müasir iqtisadiyyatın dənəcində də eyni məmənən dəyər. Förgülilərlə işa baxış bucaqları və struktur təsərifatlındırılmışları ilə bağlıdır [4-7].

Qeyd olunmalıdır ki, sosialist döşərgəsinin, o cümlədə SSRİ dövlətinin mövədüldürən zamanlarında infrastruktur məsələləri iqtisadi nəzəriyyədə az təhlil edlən və zoif işçilənlərin sahələrdən olmuşdur. Bu əsasən qurğuların idarəetmə formasına əsaslanan iqtisadiyyatın plan-inzibati modelinin mahiyyyətindən irəli gəlmə və ona kapitalist sisteminin struktur elementi kimi yanalarqə uzun müddət diqqətdən konarda saxlanılmışdır [8]. Lakin bazar münasibətlərinin inkişafı ilə əlaqədar infrastruktur məsələləri də geniş tədqiq olunmağa başlamışdır. Burada bir vacib məqsəd da qiyamatdırılmışdır. Belə ki, infrastrukturla bağlı məsələlərin təhlili həmin dövrlərdə Azərbaycan elm adamları T.S.Valiyev, S.Ə.Səməzdəzadə, A.A.Nadirov, C.M.Məmmudov və digərləri tərafından də tədqiq olunmuşdur. Infrastruktur məsələlərinə baxıla daqiq iqtisadiyyatın ayrı-ayrı sahələri sferasından baxılmış, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiğən sonrakı işə bəti istiqamətdə aradırıma və tədqiqatlar bazar iqtisadiyyat ilə bağlılıqda A.X.Nuriyev, M.A.Məmmədov, E.M.Hacızadə, R.M.Cobayıev, F.P.Rohmanov, T.N.Əliyev, A.S.İsayev, Z.S.Abdullayev və digərlərinin əsərlərində davamlı əksini tapmışdır [1, 9, 11].

İnfrastruktur iqtisadiyyatın müzəqil bir elementi kimi meydana çıxmışdır. İctimai əmək bölgüsünün dərinləşməsi, istehsal və təsərrüfat fəaliyyətinin ixtisaslaşması və əmək istehsalının inkişafı ilə əlaqədar proseslərə bağlı olmuşdur. İqtisadiyyatın klassiklərinin əsaslarından təhlil etdiğinde infrastruktur nəzəriyyəsi sahəsində davamlı bir tədqiqat tarixinin olduğunu görürük. Maddi nemətlərin istehsalını təmin etmək üçün zəruri şərt kimi

sahalorının fəaliyyət göstərməsi və cəmiyyətin həyat şəraitiin təmin edilməsi üçün zəruri olan qurğular, sistemlər və xidmətlərin məcmusus kimi açılsı verilir [2]. Oxsar açılışı siyasi terminlər lügətlərinə də aid olunur.

Biznes terminləri lügətindən infrastruktur enerji, rəbitə, naqışlı, təhlükə, sahiyyə və digər bu kimi iştigamçılarla malların istehsalına şərait yaranan iqtisadi sahələr kompleksi kimi şərh olunur. Infrastruktur maliyyə səfərasında təkrar istehsal prosesini və şərtlərini tömən edən istehsal və qeyri-istehsal sahələri, elcə və fəaliyyət sahələri kompleksi kimi deyarlardır.

Hüquq sferada infrastruktur əhalinin həyat fəaliyyəti şəraitiin tömən edən və istehsal xidmət göstərən tabeliyi və yardımçı xarakter daşıyan iqtisadi və sosial sahələrin kompleksi olaraq göstərilir. Coğrafi ensiklopediyalarda infrastruktur xüsusi bəzə məhsul növü əvvərsində müxtəlif xidmətlər istehsal edən iqtisadiyyatın sahələrinin birləşməsi kimi anlaysı verilir. Logistikada isə infrastrukturun qablaşdırma, hazır məhsul, istehlakçıya çatdırılmasına və s. əhatə edən naqışlıyət, təchizat, nəzarət, informasiyaların işlənməsi kompleksi kimi təyinlərə vardi.

Infrastruktur müasir Qərb iqtisadiyədən başlanğıcda bütün iqtisadiyyat üçün insanlar və şirkətlərin istifadəsinə nəzərdə tutulan və daha çox dövlət tərəfindən tömən edən aeroportlar, avtomagistrallar, köprülər, şəhər naqışlıyət, kommunal təchizatlar sistemi, bələdiyyə institutları kimi göstərilir [3]. Eyni zamanda yeni sonayə inqilablıları infrastruktur paradigmmasına da korrektərlər labüb etmişdir. Bir çox ədəbiyyatlarında texnoparklar infrastruktur kompleksinin yeni təzahür formalardan biri kimi, innovasiya infrastrukturunun bir elementi olaraq çıxış edir [2, 7].

Iqtisadi sistemlərin təskili məsələlərinin öyrənilməsi və bu istiqamətdə aparılan tədqiqatlar "infrastruktur" anlayışının təyinatında coxsaylı iştigamçıların yaranmasına götərmişdir. Bu sıradə müvafiq iqtisadi informasiya mənbələrindən infrastruktur "comiyiyətən əlavə olunmuş xərcərləri", "əlavə xərcərləri möhdudlaşdırın", "kəpət dövriyəyəni asaslaşdırın" və "məşğulluğa yardım edən" şərtlər məcmusus kimi yanşmalar və baxışlar da formalşmışdır [7].

Bütün bu sadalanınanlar bir dəfə infrastruktur anlayışının həyatımıza əksər sferalarında eyni məzmun və maliyyət daşıdığını bər dənə təsdiqləyir. Burada bir xüsusi cəhəti də vurğulamaq gərklidir ki, infrastruktur komplekslik xasdır və bu onun əsas məhiyyət prinsipidir. Bundan ir-

li gələrək, "infrastruktur" sözündən əlavə, birləşmə mənasını ifadələndirən latın (*complexus*) "kompleks" sözünü qovşurdurduqda yeri bir epitet yaranır. Yəni "infrastruktur" sözü "kompleks" sözü ilə zənginləşərək daha da genişlənir və məzmunca sərtləşir. Bu baxımdan "infrastruktur kompleksi" anlayışını daha böyük infrastruktur sistemlərə aid etmək olar. Lakin əksar hallarda bu terminlərə asasən üst-üstüdür, eyni təyinatlı ifadə edir və bir-birilərinin sinonim kimi da istifadəsinə tapır [2, 7].

Formalaşan nəzəri müstəvidə və tətbiqi səfərə infrastruktur müxtəlif təsnifatlınlardırmalarə məruz qalır. Fəaliyyət dairəsinə və əlamətin görə osasın onun aşağıdakı növləri fərqləndirilir [2]:

- iqtisadiyyatın infrastruktur - istehsal və bütövlükə iqtisadiyyatın xidmət edən sahələr və fəaliyyətlərin məcmusuna;

- istehsal infrastruktur - istənilən məhsul və xidmətlərin bilavasitə istehsalına yardım edən sahələrin məcmusuna (*informatika, energetika, naqışlıyət, rəbitə və s.*);

- sosial infrastruktur - əhalinin normal həyat fəaliyyətini tömən edən sahə, müəssisə və əlaqəli ümumi şərtlər məcmusuna (*sahiyyə, təhlükə və s.*);

- institutional infrastruktur - iqtisadiyyatın və ictimai həyatın idarəedilməsi üçün zəruri institutlar məcmusuna (*qanunvericilik, məhkəmə, icra həkimiyət və s.*);

- bazar infrastruktur - mal və xidmətlərin bazarında sarbast hərəkətini tömən edən müəssisə və təşkilatlar sistemi (*banklar, bирjalar, yarmarkalar, sigorta şirkətləri, konsalting və informasiya marketing firmaları və s.*);

- naqışlıyət infrastruktur - naqışlıyət sahələri və müəssisələrinin məcmusuna;

- mühəndislik infrastruktur - bina və təkilişlər üçün texniki dəstək sistemləri;

- innovasiya infrastruktur - bazarin konyunktur dəyişmələri şəraitindən və iqtisadi somarəlik prinsipləri əsasında milli iqtisadiyyatın və onun alt strukturlarının təsərrüfat subyektləri tərəfindən innovasiya proseslərinin həyata keçirilməsi şərtlərinin bilavasitə tömən edən təşkilatlı-iqtisadi institutlar kompleksi;

- informasiya infrastruktur - hər hansı bir obyektin fəaliyyətini tömən edən informasiya təşkilatlı strukturlar və alt sistemlər;

- horbi infrastruktur - silahlı qüvvələrin yerləşdirilməsi, horbi amplituyolların aparılması, döyüş və əməliyyat hazırlığı obyektlərin və strukturların sistemləri;

- turizm infrastruktur - təbii və antropogen ob-

yek və hadisələrin məcmusuna;

- Kosmik fəaliyyətlər infrastruktur - kosmik məkanın mənimşənilməsi ilə bağlı obyektlər məcmusuna.

Təhlil dərinliyindən asılı olaraq metodoloji baxımdan "infrastruktur üç səviyyədə" nəzərdən keçirilsə birlər [1, 2]:

- mikro səviyyədə - məhsul istehsalı və ya xidmətlər göstərilməsi üçün zəruri olan ümumi şərtlər tömən edən milli miqyasda şirkətlərin infrastruktur;

- mezo səviyyədə - müəyyən bir araziyə xidmət edən obyektlərin və ya təkilişlərin məcmusunda infrastruktur;

- makro səviyyədə - bütövlükə milli iqtisadiyyatın somarəli inkişafın tömən edən ümumi iqtisadi və sosial şərtlərin məcmusundan infrastruktur.

Iqtisadiyyatın infrastrukturla tömən olunma dərəcəsindən asılı olaraq onu üç növə təsnifatlanır [7]: qabaqlayıcı-infrastruktur - potensial tələbatlardan dəha çoxdur; sinxron - inkişaf dərəcəsi iqtisadiyyatın ehtiyaclarına cavab verir; geridə qalma - iqtisadiyyatın ehtiyaclarından aşağı potensialda.

İnfrastruktur istiqamətində apardığımız təhlil və araşdırılmalar əsasında tətbiq olunmuş cədvəldə onun səviyyələri və növləri verilmişdir.

Təsnifatın əlamətləri	İnfrastruktur növləri
Funksional	İstehsal, sosial, maliyyə-kredit, ticarət, institutional, informasiya, innovasiya, ekoloji
Sahəvi	Sənaye, kənd təsərrüfatı, naqışlıyət, ticarət, turizm infrastrukturları və s.
Mülkiyyət forması	Dövlət, özəl, kooperativ, korporativ, konsessiya, ictimai, xarici, qarşıqliq
İyerarxiq (məkan)	Beynəlxalq, milli, regionlararası, regional, yerli
Yaranış mərhələləri	Formalaşan, inkişaf etmiş, regressiya
Zaman	Qabaqlayıcı, vaxtında, gecikən
İnteqrasiya səviyyəsi	Avtonom, integrasiya olunmuş
İnformasiyaladırma dərəcəsi	Fiziki yerləşmiş, virtual
Mikro səviyyədə	Müəssisələrin şəhər edən infrastruktur
Mezo səviyyədə	Regional infrastruktur
Makro səviyyədə	Milli iqtisadiyyatın infrastruktur

Qeyd. Təhlil və qiymətləndirmələr əsasında müəllif tərəfindən hazırlanmışdır.


Bələdiyələr asaslandırmış olar ki, infrastruktur istənilən iqtisadi sistemin somarəli işləməsi və inkişaf üçün müümən komponenti və vacib şərtlərdir. O, ictimai əmək bölgüsü əsasında yaranmış, müörəkə təşkilatlanmış və özünəməxsus xüsusiyyətləri, formallaşma prinsipləri, inkişaf qanunu, uyğunluqları olan sistemdir. Infrastrukturun yeni təzahür formalardan biri texnoparklardır və bu kompleks davamlı inkişaf edərək ənənəvi paradiq-

masını dayışdırır və daim təkmilləşir.

Enerji infrastrukturunun iqtisadi mahiyyəti və institutional sistemi

İnfrastrukturun müümən seqmenti, aparıcı növü və komponenti kimi enerji sektor və onun infrastruktur kompleksi چیخیس edir. Iqtisadiyyatın enerji sektoruna ehtiyatların tətqiqi, sahə ümumi xammalın hasilatı və emalı, son məhsulunun çatdırılması və əyutunu tömən edən müəssisələr daxildir. Bura yəhəminin sahəvi tətqiqatlarının aparılması, statistik informasiyaların işlənməsi möşəğul olan institutlar və infrastruktur obyektləri da edilir [12]. Enerji sektorun haqqında danışın ilk növbədə, iqtisadi, texniki və hüquqi mahiyyətinə təcəssüm etdirən "energetika" anlayışına nozor yetirilməyimiz gərkəli hesab olunur. Lügəti monada bu istihlək energetik gəc monasını ifadələndirən latın mənşəli "energia" sözündən yaranmışdır. Müasir ingilis dilindən onun "energy", "energetics" və "power" kimi sinonimlərinə də rast gəlinir. Anlayış olaraq isə energetika insanın təsərrüfat fəaliyyət sahəsi, bütün növ enerji resurslarının axtanlığı, əsərfiyət, hasilat, dəyişilməsi, paylanması və istifadəsinə xidmət edən təbii və süni alt sistemlərin məcmusunu və həmçinin onu istiqamətdən hazırlanmış kompleks iqtisadi müənasibətləri ehtiva edir.

Enerji infrastrukturunun anlayışı geniş şərhlidir. Onunla bağlı elmi adəbiyyatlarda bunu aydınlaşdırma sezmək mümkündür. Həmçinin bu istiqamətdə Rusiya alimlərinin tədqiqatlar səfərisi dənə genis informativdir. Onlar ölkəninin böyükliyindən, dəha doğrusu onun arası tutumluğundan irəli gələrək, enerji infrastrukturuna vahid bütün sistemlə yanaş, ham də regional coğrafi aspektində qurulmuş verilərlər. N.N.Bulatova, I.P.Bugrovski tədqiqatlarında enerji infrastrukturuna məqsədində enerji təhlükəsizliyini tömən edən və qarşılıqlı təsisi göstərərək özündə enerji istehsalı, təchizatı, çərviləməsi, satışı və istehlakı funksiyalarını yerinə yetirən subyektlər toplusunun möhdud çox faktorlu mürəkkab sistemi kimi yanaşır. Başqa bir rus tədqiqatçıı V.A.Vasenin isə enerji infrastrukturunu neft-qaz resurslarının hasilatı, ilkin emalı, saxlanması, daşınması və satışı problemlərinin həlli üçün zoruri olan obyektlər, texniki vəsitołar, texnologiyalar, elektrik və nüvə enerjisi mənbələri, həbelə xidmət personallının elementlər məcməsu kimi səciyyələndirir. Diger bir rus tədqiqatçıı A.V.Semikolenov da enerji infrastrukturunu oxşar



olaraq V.A.Vasenin kimi xarakterizə edir. Onun qonaçına, enerji infrastrukturunu enerji chtiyatlarının hasilatı, emalı, ötürülməsi və naqılı üçün zəruri şəraitin tömən edən müəssisə və yardımçı obyektlərin, həmçinin komplekslərin məcməsuadır. Başqa bir rus tədqiqatçıı V.V.Buşuyev isə enerji infrastrukturuna klasterli yanaşma sorğulayıb. O, göstərir ki, "infrastruktur" ikeən ayrı-ayrı orazi-istehsalat komplekslərinin birləşdirən kommunikasiya şəbəkəsi deyildir. Müasir dillə desək o, ayrı-ayrı regional klasterlər və yaxud da klasterlər şəbəkəsi məcməsuadır [12].

Araşdırımlar göstərir ki, Qərb iqtisadçılarının da enerji infrastrukturunu anlayışına konseptual yanaşma və qodar fərqli deyildir. Burada ona dəha çox elektroenergetika kontekstində yanaşılır və göstərilir ki, enerji infrastrukturunu stansiyadan istehlakçaya enerjinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş sistem və kommunikasiyalar şəbəkəsidir. Bundan başqa, vurğulandığı kimi, iqtisadi və texniki adəbiyyatlarda enerji infrastrukturuna yaçacaq-enerji kompleksinin paradigməsi qismində olan baxışlara da rast gəlinir. Burada

enerji infrastrukturuna yaçacaq-enerji kompleksinin birinci halqası kimi baxılan yanaşmalar daha yetərlidir. Yəni enerji infrastrukturun ilkin enerji resurslarının - neft-qaz və digər enerjidasıylarının hasilatı və istehsalı ilə bağlı sahələrlə məhdudlaşdırılır. Lakin bu kompleksin strukturuna baxıldıqda oslunda onun ikinci - elektrik və istilik enerjisinin yaradılması, ötürülməsi və paylanması sahələrini da geniş əhatə etdiyi görünür.

Enerji infrastrukturunu iqtisadi inkişafda dəha çox funksional rola malikdir. Bunu ətəmi olaraq iqtisadi, sosial, siyasi və ekoloji sahələrə ayırmak olar. Hər bir sahənin inkişafında enerji infrastrukturunun rolu isə aşağıdakı kimi sociyoloyidirlər [12]:

- iqtisadi rol - dünya iqtisadiyyatının inkişafında sonayə müəssisələrinin istehsal gücünün artırılması və sonayenin böyüməsinin stimullaşdırmaq;

- siyasi rol - sonayə istehsalının lazımı enerji mənbələri ilə tömən etməklə müxtəlit ölkələrin inkişafı. Enerji sektorunun alt sistemi kimi bu infrastruktur kompleks neft-qaz boru kəmərlərini, elektrik xəllərini, ənənəvi kommunal xidmətləri, qabaqcıl olma və paylama şəbəkələrini, əgili bina sistemləri və elektrik stansiyalarının idarəetmə texnologiyalarını birləşdirən mülliif kommunikasiya mərkəzləridir. O, əsas istehsalın işləməsi və saxlanılması üçün lazımi şəraitin yaradılması və əlaqlandırılmasının zəruri halqası, iqtisadi artımın şərtləndirici amili və müasir iqtisadi inkişafın başlıca drayveri (*yönləndicili*) kimi çıxış edən proaktiv sistem modelidir.

- ekoloji rol - sonayə istehsalının templorının artması şərti ilə dönyanın müxtəlit ölkələrində kifayət qodar yüksək ekoloji təhlükəsizliyi tömən etmək.

Bələdiyliklə, enerji infrastrukturunu müəyyən bir orəzidə enerjidasıycıların hasilatı, emalı, ötürülmə funksiyalarını yerinə yetirən texniki strukturları, təsərruf subyektlərini və digər məkməkçi obyektləri özündə birləşdirən kompleks bir sistemdir. Bu institusional sistem mülliif tərəfdar-həzırlanmaq proaktiv (*faal*) modeldə aşağıdakı sxemda təqdim olunur.

Dünya iqtisadi inkişafının qeyri-bərabərliyinə rəğmən, xammal və enerji resurslarının təkrar bölgüsüdürən yeni bilik və texnologiyalardan üstün istifadə edə bilən qabaqcıl ölkələrin mənşələri üzərində tömən olunur. Bu meyl enerji infrastrukturuna da təsirsiz ötüşür. Enerji infrastruk-

turun dəfələrlə dayışmalarla və təkmilləşmələrə uğramasına baxmayaraq, etiraf olunur ki, onun effektiv təşkilat forması hələ da təpilməmişdir. Bu isə onu göstərir ki, ümumtərəqqi meyllərinin, iqtisadi və texnoloji dəyişiklikləri nəzərə alan, inkişaf proseslərinin ardıcıl şəkildə həyat keçirməyə imkan yaradın enerji infrastrukturunun elmi əsərləndirilmə formalarını, modellərini və idarəetmə vəsitołorun axtarmağa hələ də etibac qalmadı. Digər tərəfdən, bu infrastrukturun ağıllı idarəə olunmasında yeni smart modellərin hazırlaması günün tələbədir.

#### Nəticə

Enerji infrastrukturunun institusional sisteminiň nəzəri-təcəribi aspektləri istiqamətində aparılan təhlil və qiymətləndirmələr bir dəha göstərir ki, o, iqtisadiyyatın müştəqil elementi olaraq maydan çıxmış çoxfunkasional, mürəkkab bir kompleksdir. Enerji sektorunun alt sistemi kimi bu infrastruktur kompleks neft-qaz boru kəmərlərini, elektrik xəllərini, ənənəvi kommunal xidmətləri, qabaqcıl olma və paylama şəbəkələrini, əgili bina sistemləri və elektrik stansiyalarının idarəetmə texnologiyalarını birləşdirən mülliif kommunikasiya mərkəzləridir. O, əsas istehsalın işləməsi və saxlanılması üçün lazımi şəraitin yaradılması və əlaqlandırılmasının zəruri halqası, iqtisadi artımın şərtləndirici amili və müasir iqtisadi inkişafın başlıca drayveri (*yönləndicili*) kimi çıxış edən proaktiv sistem modelidir.

Enerji infrastrukturunu kompleksinin inkişaf perspektivləri qiyamətləndirirək, onun təkamülünü də proqnozlaşdırmaq mümkündür. Belə bir təkamül heç şübhəsiz ki, elmi-texniki tərəqqi ilə bağlı olacaqdır. Bu səfəraya elm, innovasiyalar, yüksək texnologiyaların inkişafını, Sənaye-4, Sənaye-5 inqilab nüfuzlularının, informasiya, nanoteknologiya, biomühəndislik, informasiya, kommunikasiya, tibbi və idarə texnologiyaları sahəsində yeni irəliləyişləri aid etmək olar.

#### Ödəyişiyat silahı

1. Böyük iqtisadi Ensiklopediya. VII cildlə / akademik Z. Səməzdədinin baş redaktoru ilə. – Bakı: "Letterpress" 2012-2015.
2. Борисов А.Б. Большой экономический словарь. – М.: Книжный мир, 1999, 895 с.
3. Курбанов Р.А. Энергетический сектор стран Северной Америки вопросы международного и национально-правового регулирования. – Баку: Элм, 2013, 212 с.
4. Rosenstein-Rodan P.N. Notes in the Theory of the "Big Push" // Economic Development of Latin America. New York: Saint-Martin's Press. 1961, pp. 57-81.
5. Ragnar Nurkse: Trade and Development. – London-New York, 2009, p. 504.
6. Wicksell K. Value, Capital and Rent. – London. Taylor & Francis, 2016, p. 182.

7. Кузнецова А.И. Инфраструктура. Вопросы теории, методологии и прикладные аспекты современного инфраструктурного обустройства. Геоэкономический подход. – М.: Высшая школа, 2006, 456 с.
8. Жаман В.А. Инфраструктура при социализме // Вопросы экономики, 1977, № 2, с. 14-34.
9. Abdullayev Z.S., Bagirova Z.Ә. Müassisənin iqtisadiyyatı. – Bakı: Biznes Universitetinin nəşriyyatı, 2003, 502 s.
10. Veliyev T.S. İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti. – Bakı: Elm, 2000, 169 s.
11. Hacizadə N.E. Enerji effektivliyi həyatımızın yeni obyekтив reallığı kimi // "ENEKO" jurnalı, 2020, № 3, s. 13-17.
12. Булатова Н.Н., Бужковский И.П. Инновационное развитие энергетической инфраструктуры региона. – Улан-Удэ: ВСГУТУ, 2014, 112 с.

**References**

1. Boyuk İqtisadi Ensiklopedia. VII jildde / akademik Ziyad Semedzadenin bash redaktorlughu ilə. – Bakı: Letterpress, 2012-2015.
2. Borisov A.B. Bol'shoy ekonomicheskiy slovar'. M.: Knizhniy mir, 1999, 895 s.
3. Kurbanov R.A. Energeticheskiy sektor stran severnoy Ameriki, voprosy mezhdunarodnogo i natsional'nopravovo go uregulirovaniya. – Bakı: Elm, 2013, 212 s.
4. Rosenstein-Rodan P.N. Notes in the Theory of the "Big Push" // Economic Development of Latin America. New York: Saint-Martin's Press. 1961, pp. 57-81.
5. Ragnar Nurkse: Trade and Development. – London-New York, 2009, p. 504.
6. Wicksell K. Value, Capital and Rent. – London. Taylor & Francis, 2016, p. 182.
7. Kurznetsova A.I. İnfrastruktura. Voprosy teorii, metodologii i prikladnye aspekty sovremennogo infrastruktturnogo obustroistva. Geokonomicheskiy podkhod. – M.: Vysshaya shkola, 2006, 456 s.
8. Zhaman V.A. İnfrastruktur pri sotsializme // Voprosy ekonomiki, 1977, № 2, s. 14-34.
9. Abdullayev Z.S., Bagirova Z.Ә. Muessisenin iqtisadiyyatı. – Bakı: Biznes Universitetinin neshriyyatı, 2003, 502 s.
10. Veliyev T.S. İnfrastrukturlar: mahiyyəti, təsnifatı və chemiyyəti. – Bakı: Elm 2000, 169 s.
11. Hajizade N.E. Enerzhi effektivliyi həyatımızın yeni obyekтив reallığı kimi // "ENEKO" zhurnalı, 2020, № 3, s. 13-17.
12. Bulatova N.N., Bugkovskiy I.P. Innovatsionnoe razvitiye energeticheskoy infrastruktury regiona. – Ulan-Ude: VS-GUTU, 2014, 112 s.